

Tanınmış uşaq şairi, ədib Abdulla Şaiq müləyim xasiyyətinə, kubar ünsiyətinə, sakit təbiətinə görə öz qələm dostlarının inamını və cətirəməni qazanmışdı. Bu gün XX əsr ədəbiyyatını təmsil edən bir çox şəxsiyyətlər onun



Abdulla Şaiq və adabi mühiti

hörmətini saxlar, çox zaman onun mənzilinə yiğışar, bəzən isə Abdulla Şaiq onların qonağı olardı. Nəriman Nərimanov, Üzeyir Hacıbəyov, Cəlil Məmmədquluzadə, Hüseyn Cavid, Cəfər Cabbarlı, Yusif Vəzir Çəmənzəminli, Səməd Vurğun və s. onlarla yaziçimiz, sənət xadimlərimiz onunla ünsiyyətdə olmayı sevirdilər. Mirzə Şaiq də onların xeyir-şərlərindən qalmazdı. O zaman müxtəlif janrlarda yazib-yaradan bu sənətkarlar şan-şöhrət, var-dövlət haqqında deyil, xalqlarının gələcəyi, onu mənəvi cəhətdən zənginləşdirmək haqqında düşünür, bu yolda həyatlarını qurban verməkdən belə çəkinmirdilər. Heç ağıllarına belə gətirmirdilər ki, illər ötəcək onların nəinki kitablarına, yazıb-yaratdıqlarına ehtiyac olacaq, hətta nümunəvi həyatları gələcək nəslə örnək olmaq üçün yaşadıqları binalar ev muzeyinə çevriləcək.

Aprelin 15-də ədibin ev muzeyində keçirilən "Abdulla Şaiq və ədəbi mühiti" adlı tədbir də bu mövzuya həsr olundu. Məclisi muzeyin əməkdaşı Arzu Hacızadə açaraq görüşün məram və məqsədini bildirdi. Tədbirdə Səməd Vurğun ev muzeyinin direktoru Aybanız Vurğunqızı, Yusif Vəzir Çəmənzəminlinin oğlu Orxan Vəzirov, Nəriman Nərimanov ev muzeyinin elmi işçisi Rəna Qohrəmanova, Cəlil Məmmədquluzadə ev muzeyinin elmi işçisi Yegano Məmmədova, Cəfər Cabbarlı ev muzeyinin əməkdaşı Gülnarə Əlibalayeva, Üzeyir Hacıbəyov ev muzeyinin ekspozisiya şöbəsinin müdürü Gülnarə Əsgərova, H. Mahmudbəyov adına liseyin dil-ədəbiyyat məcəllimi Ellada Ramazanova, sənətşünaslıq elmləri namizədi Mina xanım Əsədli və başqaları çıxış edərək eyni ədəbi mühitdə yaşamış sənətkarların bir-birlərinə cətiramlarından səhbət açıdilar. Onların hətta dövrə, yaşadıqları ictimai-siyasi quruluşa münasibətləri fərqləndiyi zamanlarda belə bir-birlərinə hörmətlə yanaşdıqlarını qeyd etdilər. Məclisde on ağır repressiya illərində H.Cavidin qayıtmaq xəberini eşidən A.Şaiqin onu qarşılıamağa getməsindən (sonradan məlum olur ki, bu xəber yalanmış), aralarındaki düşüncə tərzinin müxtəlif olmasına baxmayaraq, ədibin Səməd Vurğunun ailə qurmasına kömək etməsindən, toyunun onun evində olmasından, Şaiqin mənzilində yazıçılarının uşaqlarının toplaşmasından, Nərimanovun Şaiqi işə düzəltmək üçün çap məmurlarından xahişindən, görkəmli uşaq şairinin qələm dostları dünyalarını dəyəşərkən sarsılmışından, onlara şeir həsr etməsindən səhbət açıldı. Nəriman Nərimanovun adının repressiya olunduğu dövrə onun bacısı qızı Simuzər xanımın Şaiq ocağının özüzinə çevriləməsi xatırlandı. Ədibin oğlu sonralar ədəbiyyatşünaslığı böyük töhfələr vermiş Kamal Tahibzadənin atasının müasirləri olmuş yazıçı övladları ilə dostluğu yada düşdü.

Tədbirdə H. Mahmudbəyov adına liseyin şagirdləri A.Şaiqin şeirlərini söylədilər, onun sözlərinə yazılmış mahmular sösləndirildi.

A.İsmayıloğlu